

LEYLA HÜSEYNOVA*

İNGİLİZ LÜĞƏTCİLİYİNİN İNKİŞAF TARİXİNDƏN

Bu məqalədə ingiliz lügətlərinin inkişaf tarixindən bahs edolunur. Tədqiqat leksikografya bacarıqlarının formalaşmasında və inkişaf tarixinin izlənilməsində, lingvistik lügətlərin strukturunun tipolojiyasını aşkar etmək əkulullığı ilə diqqətçü çəkir. Ingiliz dilçiliyində mövcud olan lügətlərin mərhələləri haqqında çox məlumat verilmişdir. Lügətlərin əhamiyəti tədqiq edilmiş və bu elmi işlərdə çox sayıda adabiyatlardan istifadə edilmişdir.

Acar sözlər: Ingilis, rus, standart lügət, elmi, texnoloji

İngilis lügətciliyinin inkişaf tarixinin 5-ci mərhələsini təşkil edən XVII və XVIII əsrlərə, Robert Kodrinin lügətindən başqa, bir sıra digər lügətlər də nəşr edilmişdi. Onlardan aşağıdakılardır qeyd etmək olar: 1) Bullock C. An English Expositor: Teaching the Interpretation of the Hardest Words... Lnd, 1616; 2) Cockeram H. The English Dictionarie; or, an Interpreter of Hard English Words... Lnd., 1623; Blount Th. Glossographia: or a Dictionary, Interpreting All such Hard Words... Lnd., 1656; Phillips E. The New World of English Words: or, a General Dictionary... Lnd., 1658; Coles E. An English Dictionary: Explaining the Difficult Terms. Lnd., 1676; Anonymous. Glossographia Anglicana Nova. Lnd., 1707; Wesley J. The Complete English Dictionary, Explaining Most of Those Hard Words which are Found in the English Writers. Lnd, 1752 [1, s. 62].

İngilis lügətciliyinin beşinci mərhələsi bütün XVII əsr boyu nəşr edilmiş çatın sözlər lügətlərinin nəşri ilə yadda qalır.

İngilis lügətciliyinin altıncı mərhələsi XVII əsr sonu və XVIII əsrin birinci yarısını əhatə etmişdir. Bu mərhələni həm də bilavasitə ingilis milli dilinin izahlı lügətinin hazırlanması mərhələsi adlandırmışdır. 1702-ci ildə Con Kersinin Londonda «Texniki leksikon və ya ümumi ingilis incəsənat və elmin lügəti» kitabı nəşr olumuşdu (John Kersey. A New English Dictionary: or, a Compleat Collection of the Most Proper and Significant Words, Commonly Used in the Language; with a Short and Clear Exposition of Difficult Words. Lnd., 1702).

1721-ci ildə N.Beyli özünün “A Universal Etymological English Dictionary” lügətini nəşr etdirdi.

İngilis leksikoqrafiyasının yuxarıda göstərilən beş mərhələsində lügətciliyin, xüsusilə ikidilli lügətlərin inkişaf etməsinə baxmayaraq, nəşr edilmiş lügətlər oxucuların ehtiyacını tam öðəyə bilmirdi. Bu səbəbdən ingilis milli dilinin lügətinin hazırlanmasına ehtiyac hiss edildi. İtaliyada, Fransada və İspaniyada belə lügət olsa da, XVIII əsrin ortalarına qədər ingilis milli dilinin geniş həcmli lügəti yox idi və buna böyük ehtiyac hiss olundurdu. Belə bir vaxtدا, 1746-ci ildə Londonun 5 aparıçı naşırı belə bir lügət tərtib etmək təklifi ilə təqnidçi və yazıcı Samuel Consona müraciət etdi. S.Conson təklifi qəbul etdi və 1747-ci ildə iki həcmli lügətin planını tərtib işə başladı. 8 ildən sonra, yəni 1755-ci ildə “A Dictionary of the English Language, in which the words are deduced from their originals, and illustrated in their different significations by examples from the best writers” adı altında 2 min nüsxədə lügət 2 cilddə nəşr olundu. Birinci çapından sonra lügət həmin vaxtlar 2-ci dəfə, 1765-ci ildə isə 3-cü dəfə təkrar nəşr olundu. Lügətin çox tez bir zamanda geniş yayılması nəzərə alınaraq müəllif onu daha da təkmilləşdirib 1773-cü ildə 4-cü dəfə çap etdirdi. Oxucu tələbatı nəzərə alınaraq həmin lügət 5-ci dəfə, 4-cü nəşrin təkrarı olaraq 1784-cü ildə yenidən çap olundu. 40 min sözü əhatə edən

Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) 2019, № 2, səh. 106-110 107

lügət tam şəkildə əlavə ixtisarlarla 1755-1786-ci illər orzında 14 dəfə təkrar nəşr olundu. Dövrünün ən məşhur, ən işlək vəsaiti kimi ad çıxarmış S.Consonun bu lügəti təsir gücünü itirmədi, ayrı-ayrı nəşrlər tərəfindən 1818, 1827, 1866 və 1876-ci illərdə də nəşr olundu. S.Consonun lügəti öz dövründə böyük nüfuz qazanmış, ingilis dilinin izahlı lügətlərinin yaranmasına çox tömöri olmuşdur. Həmin lügətin təsiri ilə yaranan aşağıdakı lügətlərin adlarını çəkmək olar:

1. Kenrick W. A New Dictionary of the English Language, 1773;
2. Perry W. The Royal Standard English Dictionary, 1775;
3. Ash J. The New and Complete Dictionary of the English Language, 1775;
4. Sheridan Th. A General Dictionary of the English Language, 1780;
5. Sheridan Th. A Complete Dictionary of the English Language, 1789;
5. Walker J.A. Critical Pronouncing Dictionary and Expositor of the English Language, 1791 [1, s. 77].

İngiltərədə S.Consonun lügətindən sonra lügətciliyin yedinci mərhələsi başlanır. Bu mərhələ XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər davam edir.

Bu dövrədə S.Consonun adı çəkilən və dəfələrə təkrarən nəşr olunmuş lügəti böyük nüfuz qazanmışdır. XIX əsrin 30-cu illərinə qədər lügətcilik sahəsində bu lügət nüfuzunu saxlamışdır. Bundan sonra 1837-ci ildə Çarlı Rıçardsonun “A New Dictionary of the English Language” adlı lügəti çap olundu. Lakin lügətin əhatə dairəsi dar olduğuna, çətin qəvrənlidən görə geniş yeyilmədi.

Bu dövrədə Avropanın bir çox ölkəsində dilciliyin inkişafı böyük vüsət almışdır. Uilyam Counz, Fridrix Şlegel, Frans Bopp, Rasmus Pask, Yakob Qrimm kimi məşhur dilçilər müqayisəli-tarixi metodun dilçiliyində formalasmasında və bərqrar olmasına böyük rol oynadılar. İngiltərədə dilçilik sahəsində böyük nüfuz qazanmış Rıçard Treñ vər idi. R.Treñ 1857-ci ildə London dilçilik cəmiyyətinin iki iclasında ingilis dilinə lügətinin nöqsanları haqqında məruzə ilə çıxış etdi. O, Əz məruzəsində ingilis dilinin böyük Oksford lügətinin tarixi prinsiplərlə tərtib edilmiş təklifi iştirə sərdi. Bununla da ingilis lügətciliyinin səkkizinci mərhələsi başlayırdı. R.Treñin təklifindən sonra London dilçilik cəmiyyəti “Yeni ingilis dil lügəti”nin tərtib ediləb çap olunması üçün 1879-cu il martın 1-də «İngilis dilinin böyük Oksford lügəti» ilə tanınan Oksford Universitetinin nəşriyyatı ilə müqavilə bağladı. Müqavilə 1879-cu ildə bağlansa da, lügət üzərində iş 1858-ci ildən başlamışdı. Baş redaktor Herbert Kolrcin rəhbərliyi ilə lügətin planı hazırlanmışdı. Lakin Kolrcin vaxtsız ölümü lügət üzərində işi yubatdı. Frederik Fermivalsın yeni redaktor təyin olunmasına baxmayaqaraq, işdə heç bir döñüs yaranmadı. Oksford Universiteti ilə bağlanan müqavilədən sonra lügət artıq yeni baş redaktor Ceyms Marrrey təyin olunur. O, 1887-ci ildə Henri Bredli; 1897-ci ildə Uilyam Kreiq və 1914-cü ildə Çarlı Onionz kimi istedadlı dilçiləri özüñü müəvien kimi lügət üzərində işə calb etdi.

Lügət üzərində 1858-ci ildə başlanmış iş 70 il davam edərək, nəhayət, 1928-ci ildə tamam sənət çatdı. 1928-ci ildə nəşrinə başlanan lügət böyük təqribən 10 cilddən ibarət idi. 1933-cü ildə əlavələrlə təkrar çap olunan lügət isə 12 cilddən ibarət idi.

«Böyük Oksford lügəti»ndən sonra 1932-ci ildə H.Uayldın «The Universal dictionary of the English Language» adlı izahlı lügəti nəşr olundu. Lügətdə 200 min sözü əhatə etmişdir. Amerika Birləşmiş Ştatlarında ilk ingilisdilli lügət 1798-ci ildə çap olunmuşdur. Müəllifi Samuel Conson olub lügət «Məktəb lügəti» («A School Dictionary») adı altında nəşr olunmuşdur. Lügət 4100 sözündən ibarət idi.

1800-cü ildə S.Consonun və Con Eliotun həm müəllifiyliyi ilə 11 min sözündən ibarət ikinci lügət – «Pronouncing and Accented Dictionary» – çapdan çıxır. Hər iki lügət, demək olar ki, pedaqoji məqsəd güdürdü.

Bu dövrde ABŞ-da daha bir neçə lügət nəşr olunur. Aşağıdakilar buna misaldır: 1) Woodbridge W. «A Key to the English Language, or a Spelling, Parsing, Derivative, and Defining Dictionary (1801); 2) Priest N. «The Young Ladies' Pocket Companion N.Y.» (1801) Jandon D. «Watson Th., Addington S. An English Orthographical Expositor (1804).

XIX əsrin avvallorında, 1806-ci ildə Noah Webster tərəfindən tərtib edilmiş «Compendious Dictionary of the English Language» adlı lügət nəşr olundu. Lügət həcmindən görə böyük asır idi və 40 min sözdən ibarət idi. Həmin lügət mülliətlərə bözi ixtisar və dayışıklar edilərək 1817-ci ildə təzədən nəşr olunmuşdu. Mülliətlər həmin lügətin sözlüyünü artıraraq (70 min söz) 1828-ci ildə iki cilddə çap etdirilmişdi. N. Webster lügəti 1834-1841-ci illərdə çap etdirirək onu hamə təkmilləşdirmiş, həm də xeyli olavaşlar etmişdi. N. Websterin lügəti onun ölümündən sonra «Merriam» kompaniyası tərəfindən bir neçə dəfə nəşr edilmişdir. Həmin dövrde – 1846-ci ildə Amerika alimi və pedaqoqu C. Bayster de «Universal and Critical Dictionary of the English Language» adlı lügət tərtib edərək nəşr etdirir.

XIX əsrin axırları və XX əsrin əvvəllerində ABŞ-da nəşr olunan lügətlərdən Con Ogilvinin «The Imperial Dictionary of the English Language: A Complete Encyclopedic Lexicon, Literary Scientific and Technological on the Basis of Webster's English Dictionary» (iki cildlər) (1847-1850), Carlz Annandely «The Imperial Dictionary of the English Language: A Complete Encyclopedic Lexicon, Literary, Scientific, and Technological by C.Ogilvie. New edition, carefully revised and greatly augmented (4 cildlik) (1881-1883). Uilyam D. Utininin «The Centrury Dictionary: An Encyclopedic Lexicon of the English Language» (6 cildlər) (1889-1891) və s. adlarını cəkməklər.

XX ərin əvvəllərində isə tanınmış publisist, yazıçı, həm də naşir Isaak Fank və Adam Uegnalz bir neçə lügət çap edirlər. «A Standard Dictionary of the English Language» adlı lügəti 1903-cü ildə təkmilləşdirilmiş halda «A New Standard Dictionary» adı ilə, 1913-cü ildə isə artırılmış və yenidən işlənmiş halda «Funk and Wagnalls New Standard Dictionary of the English Language» adı ilə nəşr olunmuşdur.

İngilis lügətçiliyi tarixində ikidilli lügətlərin yaranması qonşu dövlətlərlə əlaqələrin yaranması ilə bağlıdır. Bu əlaqələr, əsasən, siyasi və iqtisadi sahələrdə özünü göstərmüşdür. Məsələn, ingiliscə-rusca ikidilli lügətlərin meydana çıxması İngiltərə ilə Rusiya arasında qarşılıqlı əlaqələrin ortaya çıxmazı ilə six əlaqəlidir. Bu əlaqələr 1698-ci ildə I Pyotr'un Londona səfərindən sonra dağda qənişlənməyə başladı. O, İngilterəndən Rusiyaya bir çox peşə sahiblərini – mühəndis, usta, riyaziyyatçı, tacir dəvət etdi. Bununla da, Rusiyada ingilis dilinə, İngilterədə rus dilinə maraq daha da artdı. Bu maraq XVIII əsrin axırlarında və XIX əsrin əvvəllerindən dəha böyük yüksət aldı. Bütün bu proseslər, şübhəsiz, ikidilli lügətlərin yaranmasına təsir etməyə bilməzdilər. Nəticədə ilk dəfə olaraq XVIII əsrə 6 dildə – rusca-yunanca-latınca-almanca-fransızca-ingiliscə lügət tərtib olundu. Lügətin mülliəti Q.A.Poletika idi. Bu lügət həmin dövrə geniş yayılma da, ehtiyacı tam öðəyə bilmirdi.

1772-ci ildə P.I.Janovun tərtibçiliyi ilə yeni bir lügət – «İngiliscə-rusca lügət» meydana gəldi. Lügət ideoqrafik əsərlərə tərtib olunmuş və 3 min sözü əhatə edirdi. Həmin lügət, ona təlabatın çox olduğunu nəzərə alaraq, 1801-ci ildə təkrar nəşr olundu. Mülliət 1784-cü ildə yeni ikidilli «İngiliscə-rusça yeni lügətonu» («A New Dictionary English and Russian») nəşr etdirir. Lügət 30 minə yaxın sözü əhatə edirdi.

1817-ci ildə Moskvada 45 minən çox sözdən ibarət 4-cildlik ingiliscə-rusca lügət də işiq üzü görür. 1838 və 1879-cu illərdə də ingiliscə-rusca lügətlər nəşr olunmuşdur.

İkidilli lügətlərin nəşri XX əsrə dəha geniş yüksət aldı. Məsələn, bir-birinin ardınca aşağıdakı lügətlər nəşr olunmuşdur: Zaimovskiy C.G. Polnyi anglo-russskiy słovary M., 1910 [9]. 45 min sözdən ibarət olan bu lügət 1930-cu ilə qədər bir neçə dəfə təkrarən çap

olunmuşdur; Müllər V.K., Boynus C.K. Anglo-russskiy słovary M., C.S. 1928 (40 min söz) [2]; Müllər V.K. Anglo-russskiy słovary M., GİS, 1943 (60 min söz) [3] (Müller həmin lügəti yenidən işləzərkən 1982-ci ilə qədər 19 dəfə nəşr etdirir); Zaimovskiy C.G. Kərəmanniyi anglo-russskiy słovary M., 1930 (25 min söz); A.D.Millerin redaktorluq ilə 30 min sözü əhatə edən «Anglo-russskiy słovary» M., 1936; Müllər A.D. Ozereskaya G.A. Anglo-russskiy ücubniy słovary M., 1936 (15 min söz) [4]; Arakim V.D. və başçalarının tərtib etdiyi «Anglo-russskiy słovary» M., 1952 (30 min söz; 2-ci nəşr 34 min söz) [5]; İ.R.Qalperinin redaktorluq ilə Böyük anglo-russskiy słovary M., 1972 (150 min söz). Bu lügət 1977 və 1979-ci illərdə təkrar, 1980-ci ildə isə əlavələrlə nəşr edilmişdir [6; 7; 8].

Məqalədən belə bir nəticəyə gəl bilərik ki, ingilis lügətçiliyinin inkişafı tarixində iki idilli lügətlərin çox böyük təsiri olmuşdur. Leksikoqrafik bacarıqlarının formalşamasında və inkişafında linqvistik lügətlərin strukturunu tipologiyasını aşkar etmək ən aktual məsələlərdəndir. Ingilis dilçiliyində mövcud olan lügətlərin mərhələləri haqqında çox məlumatlar verilmiş və lügətlərin əhəmiyyəti tədqiq olunması an vacib məsələlərdəndir.

ƏDƏBİYYAT

1. Ступин Л.П. Лексикография английского языка. М.: Высш. школа, 1985, 167 с.
2. Мюллэр В.К., Боянус С.К. Англо-русский словарь. М., СЭ. 1928.
3. Мюллэр В.К. Англо-русский словарь. М., ГИС, 1943.
4. Мильер А.Д. Озерская Г.А. Англо-русский учебный словарь. М., 1936.
5. Араким В.Д. и др. Англо-русский словарь. М., 1990, 605 с.
6. Большой англо-русский словарь (под общей ред. проф. Гальперина), В 2-х томах. Изд. третье , М., 1979.
7. Большой англо-русский словарь: [около 150000 слов] / под общ. руковод. [и с введ.] дра филол. наук, проф. И. Р. Гальперина. Москва : Сов. энциклопедия, 1972. Т. 1: А-Л., 1972, 822 с.
8. Большой англо-русский словарь: [около 150000 слов] / под общ. руковод. [и с введ.] дра филол. наук, проф. И. Р. Гальперина. Москва : Сов. энциклопедия, 1972. Т. 2: М-З., 1972, 863 с.
9. Займовский С.Г. Полный англо-русский словарь М., 1930.

*Azərbaycan Dillər Universiteti

ADPU-nun dissertantı

e-mail: leyla.ruslan1983@mail.ru

Leyla Hüseyinov

THE DEVELOPMENT HISTORY OF ENGLISH DICTIONARIES

This article deals with the development history of English dictionaries. The investigation attracts attention with its actuality in forming of lexicographical skill and tracking of development history, revealing of typology of structure of linguistic dictionaries. It has also been given a lot of information about the stages of dictionaries existing in English linguistics. The importance of the dictionaries has been investigated and also used a lot of literature in this scientific work.

Keywords: English, Russian, standard dictionary, scientific, technological

Лейла Гусейнова

ИСТОРИЯ РАЗВИТИЯ АНГЛИЙСКИХ СЛОВАРЕЙ

В данной статье рассматривается история развития английских словарей. Исследование привлекает внимание своей актуальностью в формировании лексикографического навыка и отслеживание истории развития, выявление типологии структуры лингвистических словарей. Также было дано много информации об этапах словарей, существующих в лингвистике английского языка. Важность словарей была исследована и также использовала много литературы в этой научной работе.

Ключевые слова: *английский, русский, стандартный словарь, научный, технологический.*

(Filologiya üzrə elmlər doktoru, professor Akif İmanov tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlk variant 01.04.2019

Son variant 24.06.2019